

Fil.ü.f.d., dosent Afaq Xəlil qızı YUSİFLİ
Gəncə Dövlət Universiteti

HÜSEYN CAVİD YARADICILIĞINDA SƏYAVUŞ MÜƏMMASI

Azərbaycan və dünya ədəbiyyatında eyni zaman kəsimində yaranan bədii əsərlərdə mövzu yaxınlığı və hətta müştərək mövzuların olması heç vaxt təəccüb doğurmamışdır. Bəzən ədəbi məktəb, bəzən cərəyan adlandırılın mövzu və fikir müştərəkliyi əslində bədii əsərin yaradığı mühitin, həmin mühitdə yaşayan sənətkarların eyni mövzunun müxtəlif çalarlarını eks etdirmək istəyi ilə yanaşı həm də standart, oxucuya tamış mövzu çərçivəsində müəyyən hadisələri doğuran sosial-siyasi, psixoloji-mənəvi faktorları təhlil və yeni şəkildə təqdim etmək məqsədindən irəli gəldi.

Nəzərdən keçirmək istədiyimiz müştərək mövzu müxtəlif interpretasiyalara uğramış Səyavuş mövzusudur. İlkin ədəbi qaynağı Firdövsinin "Şahnamə"si olan məlum və məşhur tarixi-əfsanəvi əhvalat həm XX əsrin ilk rübündə siyasi publisistikada, həm də bədii ədəbiyyatda eks olunur. Bu müraciətin səbəbləri ilə yanaşı içtimai və bədii fikir tariximizdə eks olunmasının xronologiyası da maraqlıdır.

Səbhəsiz ki, XX əsrin birinci rübündə Səyavuş mövzusuna ilkin müraciət Ə. Hüseynzadəyə məxsusdur. 1906-ci ildə "Həyat" qəzetində çap olunmuş "Hürriyət və vətəni-Firdövsi" adlı məqaləsinin sonunda patetik bir şəkildə Firdövsi şahidliyə çağırılan, Tehranda baş verən hadisələrdə şəhid olanları tərənnüm etməsini istəyən Ə. Hüseynzadənin Cənubi Azərbaycanda baş verən siyasi hadisələrə verdiyi qiymət öz yerində ədəbi fikir tarixinin ən məşhur əfsanələrindən biri olan Səyavuş haqqında düşüncələri çox maraqlıdır. "Firdövsinin ən böyük əsəri "Şahnamə"dir. "Şahnamə"nin ən böyük qəhrəmanı Səyavuşdur, bəncə Səyavuşdur. Çünkü insaniyyətin, həqqaniyətin, ədalətin, nəcabətin, ismətin, mərdliyin, elm və kamalın, ülviyətin, ülviyəti-əşkarın ən parlaq, ən şəxsləi bir timsalıdır". (4.147)

Səyavuş obrazı haqqında bundan artıq, dürüst və yiğcam heç nə demək mümkün deyildir. Səyavuş obrazının və "Şahnamə"nin müxtəlif təhlillərə cəlb olunması Ə. Hüseynzadə publisistikasında illərlə davam etmişdir. 1906-ci ildə "Füyuzat"da çap olunmuş "Vəqayeyi-aləma bir nəzər", "Tolstoyluq nədir", "Müzəffərəddin" adlı məqalələrində Səyavuş obrazının müxtəlif cəhətlərini müasir İran və dünya tarixinin mühüm siyasi hadisələri, içtimai fikir tarixinin əsas istiqamətləri ilə metaforik şəkildə müqayisə edir. 1907-ci ildə "Füyuzat"da çap olunmuş "Məcnun və Leylai-islam" məqaləsində Ə. Hüseynzadə "Şahnamə"ni "Darati-mütləriyyətin mədh və sənəsi" (4.232) kimi qiymətləndirir. Qədim İranın hakim ideologiyasının türkə və türkçülüyə qarşı qərəzli münasibətini və siyasetini təhlil edən Ə. Hüseynzadənin fikrincə, "Şahnamə"nin çox böyük hissəsi de İran-Turan qarşılumasına və Turana qərəzli münasibətin təsvirinə həsr olunmuşdur. Dramaturgiyaya böyük önəm verən, əsərlərində bunu dəfələrlə vurgulayan Ə. Hüseynzadə "Siyasəti-fürusət" əsərində yazır: "...teatr, ... bir aynadır" (4.336).

Əslində, Ə. Hüseynzadənin niyə ədəbi əsərləri tarixi dövrün və tarixi reallığın təhlilinə cəlb etdiyi bu cümlə ilə aydınlaşır. Keçmiş dəyərləndirə bilmək üçün Ə. Hüseynzadəyə lazımlı olan ayna həmin dövr haqqında yazılımış ədəbi əsərlərdir. Çünkü, " Sofokl, Esxil, Evripid, Aristofan kibi ədib və sairlerin tərcümani-əşkarı olan böylə aynalar sayasında idi ki, İskəndər ümum yunanların gözünü açıb, hissiyyati-vətənpərvənarəsini oyandırb Daranın kişərini hərc-mərc etdi" (4.336). Ə. Hüseynzadənin publisistikasında irəli sürülən ideyaların bədii ədəbiyyatda ən parlaq təcəssümü Azərbaycan romantizminin zirvəsi sayılan Cavid yaradıcılığında öz apofeozuna çatır. "...Əli bəyin yazılımasını istədiyi bütün mövzuları ədəbiyyatımızda Cavid əfəndi işləyib. Hz.Məhəmməd barəda şeirlər yanan Əli bəy Hüseynzadə İsləm peygəmbərinin ədəbiyyatımızda idealizə olunmasını istəyirdi. Hüseyn Cavid isə "Peygəmbər" yazır. Əli bəy Teymurun ədəbiyyatımıza gətirilməsinə arzulayıb. Bunu da Cavid əfəndi gerçəkləşdirib. Əli bəy Səyavuş barədə bədii əsərin yazılımasını

təvsiyə edib, bu işin bir faciə şəklində və milli vəzndə yaradılması yənə də Cavid əfəndiyə nəsib olub və s." (6.431)

Ədəbiyyatın Azərbaycan Xalq Cümhuriyyəti dönməndən sonra simvollarla zəngin mövzulara müraciət etməsini müxtalif bədii əsərlər üzərində qiymətləndirir. M.Ə.Rəsulzadə bir dəha Cavid yaradıcılığına qaydarlaq "zamanın tələbi" ilə qələmə alınmış "Səyavuş" əsərini təhlil edir. Özü də Şərq ədəbiyyatının ən bəxtsiz qəhrəmanı olan Səyavuşa xüsusi maraq göstərən, Səyavuş müəmmasını ən məşhur əsərlərindən birində rəzmələşmiş obraza çevirən M.Ə.Rəsulzadə H.Cavidin bu əsərini həm şeir texnikası, həm də irali sürülən ideya baxımından təhlil və təqdir edir. Təqdiri üçün əsərin bədii dəyəri burada hüriyyət üçün çarpışmağa çağırın coşğun xitabların olmasına dairdir. "Ədəbi fəaliyyətinin sonuna doğru Cavid yenidən əsərinin naşrinə müvəffəq oldu. Bu mənzum faciənin adı – "Səyavuş"dan görüldüyü kimi, məzmunu "Şahnamə"dən alınmışdır. Büyük İran şairinin bu məzəlum qəhrəmanı, onun yaşadığı faciələr, müvəffəqiyətsizliklər, təbiidir ki, Azərbaycanın romantik şairi tərəfindən istər zamanın tələbi və istərsə də səhnə texnikası baxımından çox gözəl işlənmişdir". (5.67)

İran – Turan qarşılumlarının mahiyyətini mükəmməl şəkildə nəzərə çatdırın əsərlərin ən yaxşısı sözsüz ki, Hüseyin Cavidin "Səyavuş"udur. Dündür, XX əsrin sonuncu rübündən başlayaraq aparılan təhlillərdə "Səyavuş"daqı qarşılurma motivi inkar edilir. Səyavuş "talesiz insan" simvolu kimi (2.124) təqdim və təhlil olunur. Lakin başlangıçda İran-Turan qarşıluması ideyasından imtina edən M.Əlioğlu bir neçə səhifə sonra apardığı təhlildə Səyavuşu "Turan hökmranlığına qarşı lazım olan güclü bir silah" (2.128) adlandırır. Əgər qarşılurma yoxdursa, silah nəyə lazımdır. Əsərə qayıdaq; Səyavuş üçün Turan və İran nədir?

İştə ana yurdur, Turan ovası! (1.305)

Anasıdır turanlı... (1.267)

Babası da iranlı.(1.267)

İran-Turan qarşıluması Səyavuşun ətrafında çox sürətlə cərəyan edən hərbi səhnələrdə, ekspressiv mükəmilərdə davam edir. Səyavuş gah İranın, gah da Turanın hərbi qüvvələrinə rəhbərlik edir, hər ikisində qalibiyət qazandırsa da, şübhələrin ilkin obyekti olaraq qalır. Çünkü o, tam turanlı və ya tam iranlı deyil. Əslinde böyük birləşdiricilik potensialına malik olsa da, turanlılarla ilk döyüşdə sülhə nail olub əmin-amanlıq yaratısa da, hər iki cəbhədə ona şübhə ilə yanaşırlar. Caviddən öncə bunu M.Ə.Rəsulzadə metaforik şəkildə dəyərləndirir, həm türk, həm də İran ideologiyası arasında çırpınan "Əsrimizin Səyavuşu" Azərbaycan Xalq Cümhuriyyəti uzun müddət yaşaya bilmədi. Qumilyovun sözləri ilə desək, "ximera simbiozu" məhv etdi. Yəni birləşmək haqqında arzu-ximera, birləşməsi ideyaca mümkün, lakin mahiyyətə (yəni, milli mənsubiyyətlərin müxtəlifliyi baxımından) ağılaşımz olan birliliy həyata keçirməyə imkan vermir. Cavidin Səyavuşu da belədir. İran-Turan qarşıluması həm onun ətrafında, həm də daxilindədir. Son əsərlərindən olan "Səyavuş"da Cavid cavabsız qalan suallar verir. İran-Turan qarşıluması ilə yanaşı xəyanət və sevgi haqqında düşüncələr də əsərin süjetində mühüm yer tutur.

Əsərdə hərbi-siyasi səhnələrlə yanaşı iki məhəbbət xətti verilir: analığı Südabənin Səyavuşa olan xəyanətkar məhəbbəti, Turan sarayının təqdir etdiyi və rəvac verdiyi Firəngiz və Səyavuş məhəbbəti. Dünya ədəbiyyatında həm Qərb, həm Şərqi klassikasında oxsar süjetlərin mövcudluğu hansı mənbənin daha qədim olması haqqında mübahisələri aktual edir. Qərb ədəbiyyatında Evripid, Seneka, Rasin kimi yazıçılar ögey ana-oğulluq arasında münasibətləri yaşadıqları dövrün əxlaqi dəyərləri fonunda təqdim və həll etməyə çalışmışlar.

E. ə. 428-ci ildə Evripidin "İppolit" əsəri səhnəyə qoyulur. Ehtiraslar mübarizəsi bu əsərdə ssas mövzudur. Əsərin mövzusu Afina hökmərdi Tezey haqqında əsatirdən alınmışdır. Tezeyin arvadı Fedranın öz oğulluğu İppolita olan sevgisi eşq ilahəsi Afroditanın təsiri ilə başlayır, ovçuluq ilahəsi Artemidanın müdaxiləsi ilə tamamlanır. Tezeyin oğlu İppolit anası Antiopa ölündən sonra babasının yanında böyüyür. Ovçuluğu sevir, Artemidaya səcdə edir, eşq ilahəsi Afroditaya maraq, hörmət göstərmir. Bundan narazı qalan Afrodita İppoliti məhv etmək üçün analığı Fedrada ona qarşı güclü bir sevgi oyadır. Faciə Fedranın İppolita qarşı olan güclü, ehtiraslı sevgisi barədə söhbətlərə başlayır. Fedra bütün vasitələrlə bu gözlənilməz ehtirasın öhdəsindən gəlməyə çalışır. Öz hissəsinin

açılmışına razı olmaqdansa, ölməyi üstün tutur. Fedra özü yox, dayəsi həqiqəti İppolitə açır. Fedranın istəyini dəhşətlə rədd edən İppolit qadılara lənətlər yağıdranda Fedra əzablara dözmür, özünü təhqir olunmuş sayaraq ölmək qərarına gəlir. Fedra İppolitin cavabını biləndən sonra əzablara dözmür, özünü təhqir olunmuş sayaraq ölmək qərarına gəlir. Ancaq özünü öldürməzdən əvvəl məktub yazıb ölümündə İppolitin günahkar olduğunu bildirir. Tezey qayıdır arvadının meyitini tapır, əlindəki məktubdan isə belə anlayır ki, oğlu İppolit Fedranın namusuna təcavüz etdiyi üçün o, özünü öldürmişdir. Ata dərin kədər içinde ogluna lənət yağıdır və babası Poseydonə yalvarır ki, İppolit gecəyə qədər salamat qalmışın. Arabada Afinadan çıxıb gedən İppolit qəzaya uğrayır və ölümcül yaralanır. Can verən gənci saraya gətirirlər. Ata sevinir,ancaq bu vaxt Artemida göydən enərək oğlunun günahsız olduğunu xəbər verir. Ata qucağında can verən İppolitin meyiti üzərində göz yaşları tökürl.

Əsərdən anlaşılır ki, Afrodita ilə Artemidanın rəqabəti günahsız insanların məhviniə səbəb olur. Bu əslində insan ehtiraslarının mənşəyini göstərmək üçün işlədilən bir üsul idi. "Evripidin bu əsəri göstərir ki, o, ənənəvi dini baxışlara rasionalist mövqedən yanaşmış".(7.80)

Bizca, mənbəyindən asılı olmayaraq "Şahname" də əks olunan Səyavuş Südabə əhvalatı müşayiətedici detallarının zənginliyinə görə ən qədim variantdır. Yunan əsatirinə əsaslanaraq yazılıan Evripidin "İppolit" və Rasinin "Fedra" faciələrində daha çox ata hüququ və ilahların iradəsinin qaçılmasızlığı ideyası əks olunur. Firdövsinin təqdimatında Səyavuş Giv və Tusun ovladından taparaq saraya gətirdiyi turanlı gözəlin Kəyan tacidi Keykavusla izdivacından doğulur. Anasının ölümündən sonra Rüstəm Zalın tərbiyə etdiyi Səyavuş saraya gəlir və gənc analığı Südabə ona məhəbbət yetirir, o, Fedranan farqli olaraq hislərini birbaşa elan edir və Səyavuş tərəfindən rədd edilir. Saray əhli xəbərdar olunda Keykavus Tezey kimi dərhal qərar qəbul etmir. Araşdırma aparır, Südabənin ətirlərini belə müqayisə edir, saray münəccimlərini köməyə çağırır, Səyavuş və Südabəni odla sinayır. Hiyələr qursa da, Südabə Keykavusun qarşısında Səyavuşa olan məhəbbətini nəinki inkar etmir, əksinə boynuna alır:

Südabə dedi:-Düzdür ey padişah!

Bu işlərdə məndə böyükür günah! (3.535)

Səyavuşun xahişi Südabəni edam etmək fikrindən daşınan Keykavus tədricən xain zövcəsini bağışlayır və onun təhrikli ilə Səyavuşdan vətənə xəyanətdə şübhələnməyə başlayır. Özünü böhtanlardan xilas etmək istəyən Səyavuş dayısı Əfrasiyabin yanına Turana gedir. Lakin atası və dayısının əbədi düşməniliyi, İran-Turan müharibələrinin şiddetlənməsi və Südabənin məkrili hiylələri Səyavuşu burada da rahat buraxmir, o, qətle yetirilir. Göründüyü kimi burada Səyavuşun bədbəxtliyinin əsas səbəbi ilahların qarşısalınmaz iradəsi və ya Südabənin ona olan məhəbbəti deyil, saray münəaqişələri, hakimiyət hərisliyi və "milli adəvət"dir.(2.125)

Ögey ana-oğulluq arasındaki münasibətlərin faciəyə gətirib çıxardığı digər əsər Rasinin "Fedra" faciəsidir. Evripid faciələrinin mövzusunda yazdığı "Fedra" əsərinin Rasin öz yaradıcılığının ən yaxşı nümunəsi sayılmışdır. O, insanı heyran edəcək bir qüdrətlə qadının iradəsindən asılı olmayaraq onu bədnamlığa, cinayətə, ölümə sürükləyən, yandırıb yaxan, kortəbi bir ehtirasın dağidıcı gücünü təsvir etmişdir. Evripid kimi Rasin də bu mövzunu Fedranın öz oğulluguşa bəslədiyi günahkar məhəbbət formasında qələmə almışdır. Analığının ehtirasımı rədd edən İppolit onun qəzəbinə düşər olur. Eşqi rəd edilmiş Fedra ona böhtan atıb məhviniə səbəb olur. Lakin Rasin bu mövzunu işləyərkən onu öz dövrünün baxışlarına və zövqünə uyğun olaraq dəyişdirir, çoxlu yeni əlavələr edir.

Antik müəlliflərdən fərqli olaraq Rasin İppolitin Fedraya qarşı soyuqluğunu başqa qadını sevməsi ilə əsaslandırmışdır. İppolit də Cavidin Səyavuşu kimi atasının qəddar düşməni olan başqa hökmədarın qızını sevir. Fedra surətinin yaradılmasında Rasin daha çox yeniliklərə yol vermişdir. Antik müəlliflərin əsərlərində Fedra Afroditanın əmələrinin passiv qurbanıdır, Rasin isə daha çox Senekaya yaxınlaşaraq Fedranı İppolitin ölümünü görərək iztirab çəkməyə, cinayətini Tezeyə etiraf edib sonra özünü öldürməyə məcbur edir. Lakin etirafından önce Fedra İppolitin sevdiyi qızı öldürmək üçün öz qulluqçusunu dilə tutub xanımının intiqamını almaq üçün cinayətə təhrik edir."Qadın psixologiyasını incəliklə açan bu səhnə bütünlükə Rasinin özüne məxsusdur".(8.356)

Beləliklə, Cavidin "Səyavuş" əsəri eyni süjetə malik digər əsərlərdən köklü surətdə fərqlənir. Burada məhəbbət, aşiqlik, ailə daxili xəyanət, şəxsiyyətin böhranı və psixoloji səbətsizliqdan söhbət getmir. Ə.Hüseynzadənin, M.Ə.Rəsulzadənin ictimai-siyasi aspektde işıqlandırıldığı Səyavuş "həqiqətdən çox şeirə qarışmış bir rəmz taixidir. Bu bir simvoldur". (5.22) Hüseyin Cavidin təqdimatında "Səyavuş" faciəsi İran – Turan qarşıdurmasının köklərini açan, Səyavuşun timsalında böhtan və xəyanətə uğramış ədalət aşıqlarına bir rekviyemdir:

Əvət bilmədim ki, dumanlı başlar,
Haqqı deyil, haqsızlığı alqışlar. (1.353)

ƏDƏBİYYAT:

1. Cavid H. Seçilmiş əsərləri, 3-cü cild, Bakı, Yaziçi, 253 s.
2. Əlioğlu M. Hüseyin Cavidin romantizmi, Bakı, 1975, 213 s.
3. Firdövsi Ə. "Şahname" 2 cilddə, I cild, Bakı, 992 s.
4. Hüseynzadə Ə. Seçilmiş əsərləri, Bakı, 2007, 480 s.
5. Rəsulzadə M.Ə. Çağdaş Azərbaycan ədəbiyyatı. Bakı, 1991.110 s.
6. Turan A. Əli bəy Hüseynzadə, Bakı, 2014, 544 s.
7. Dünya ədəbiyyatı tarixi.(Antik dövr) Bakı, 1999, 233 s.
8. Yusifli A. XVII əsr Qərbi Avropa ədəbiyyatı, Bakı, 2010, 481 s.

SUMMARY

In the article "Riddle Siyavush in creativity of Guseina Javid" examines the chronology of appeals to motive Siyavush and legends about their literary and artistic score in the first quarter of the twentieth century. In the early twentieth century, this theme is reflected in the works of three great thinkers. Analyzing Iran-Turanskie confrontation and political situation of Iran, a. Huseynzadeh repeatedly drawn to the theme and image of Siyavush. M.A. Rasulzade in his most metforichnom "Siyavush our time" analyzes the image with the political aspect of Siyavush.

In the novel "Siyavush" Javid known legendary historical plot is being touted as a symbol of the confrontation between Iran and Turan. The article also compares the Euripides tragedy "Hippolytus" and Racine "Fedra" with the work "Siyavush".